



Azərbaycan Respublikasının
Prezidenti yanında
Kütləvi İformasiya Vasitələrinin
İnkişafına
Dövlət Dəstəyi Fondu

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Faiq Ələkbərli
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

II Yazı

Abdulla Şaiq 27 aprel işgalindən sonra da insanlıqla bağlı romantik fikirlərinə davam etdimiş, ədalətsiz gúcənən yerdə haqsızlığın öne çıxaraq insanlığı yetim buraxdığını yazmışdır:

Zor, güc hakim olan yerde çəçək-ləməz məhəbbət!

Ürək bir nur ocağıdır – qaralıqdan xoşanmaz.

Ruh ki həyat çırğıdır – sənər, o yerde yanmaz.

Zülmtələ nur bir araya girməz, bu bir həqiqət!

İnsanlıq qüvvət deyil, qoy sevgi hakim olsun!

Qara qüvvət bir şam kimi əriyərək qoy sönsün!

Lügətlərdən zülmün adı gərək si-linsin bütün!

İnsanlığın qəlbini, ruhu sevgilər ilə dolsun! 1

O, bu dövrde yazdı “Həqiqətə doğru” pyesinde isə xeyalında aradığı insanlığı bələdçi gerçikləşdirməyin mümkinlüyü qənaəetine gelir. Bələ ki, əsərin qəhrəmanı olan Kamil xəyalpərvərlikdən həqiqətpərvərliyə doğru yol alır. Kamil xəyalpərvər olarkən utopik ruhlu kitabları oxuyaraq deyir: “Bunları hər zaman oxuduqca, hisiyyatım o qədər coşur, ruhum, qəlbim o qədər dəyişir ki, bu ələmdən tamamilə uzaqlaşır, özümü başqa bir həqiqət və ziya ələmdən hiss edirəm. Oraları dolaşır, oraları seyr edir və saatlarca dalıb gedirəm. O zaman qat-qat duran buludları nurlu əllerile yırtaraq, işiq və gözəllik heykelinə bənzər bir pəri qarışında zahir olur. Yavaş-yavaş ta ora qədər yaxınlaşır. Ona yaxınlaşmaq istədikcə uzaqlaşır və əllerile buludların arxivərək “aradığın oradadır” deye, o alıcı qara gözlərini üzüme dikər gülümsər, o gülümədikcə mühitimi bürünən pərdə-pərdə kəsf hava yırtılır, önmədə sənələrdən bəri ona yetişmək üçün can atdırıq o həqiqətələmə, o işiq dünyası görünür. Bixtiyar yerimden fırlar ona qoşaram”. 2


Şaiq Kamilin dilindən deyir ki, hər həqiqət xəyaldan doğar. ‘İnsanların xəyal sandıqları bir çox həqiqət bu gün aramızda bütün əzəmati və böyüklüyü ilə tacəlli etməkdə deyilmə? Yox, mən bu dünya üçün doğulmadım’. 3 Ona görə də, əsərin qəhrəmanı Kamil kainatdakı bütün pislidəri işib yaxmaq, onun mahvarını şərdən xeyira doğru dəyişmək istəyir. 4 Onun müəllimi olan Kamil da hesab edir ki, kainat hiss ilə yaşıyır. ‘Yer üzündən həsiyyatın qalxığı gün həyat sönmüş və qiyamət bərpə olmuş deməkdir. Hissiyatın tərbiyə edən, insanlarda eşq və ümidi doğuran şairlərimizdir’. 5

Ancaq yaşlı Kamal gənc Kamilə anlatmağa çalışır ki, səadət, həqiqət işi, həqiqət aləmi uzadılarda deyil evin içində, həyatın özündədir; artıq həqiqət işi doğmuş, sadəcə onu təmamlamaq lazımdır. Bunun üçün də, real həyatda həqiqət aləmini yeni nəsil gənclər yaratmalıdır. Bunu, Şaiq Kamal müəllimin dilindən belə izah edir: “Ən mühüm məsələ əskiliyi yixib-yaxmaq və yeniliyi yaratmaq üçün nə şərait ilə çalışmaq və buna-

qət aləminə” can atır və bu zaman görür ki, elə orada aradığı da real həyatda aradığının özüdür. Ona görə də, röyadan ayıldıqdan sonra əsərin qəhrəmanı real həyatda həqiqət aləminin yaranması uğrunda mübarizəyə başsalır. 7

Şaiq başqa bir əsərində də artıq insanları real həyatda mübarizəyə səsləyirdi. Başqa sözə, xəyallar aləmindəki ‘həqiqət aləm’ini obyekтив aləmdə əldə etmək üçün mübarizə aparmağı məskənət görürdü. O, yazardı: ‘Zalimləri yaşıdan mözləmlərdir, zülma boyun əymək, insanlığı alqaltmaqdır, zülma qarşı zülma ədalətdir’. 8 Eyni zamanda, o, artıq bir məsələnin həllini sabaha ümidi edərək saxlamağın deyil, həmin anda və zamanın şərtlərinə uyğun həll etməyin tərəfdən idi. O, yazardı: ‘Bugünkü məsələni bu gün həll etmək lazımdır. Zaman na doğsa, ona görə iş görməlidir’. 9

Artıq bu düşüncələr onu göstərir ki, Şaiqin insanlıq felsefəsində bəşəriyyətin zalımla məzəlumla bölünmüş hissəsi arasında mübarizə gedir və bu mübarizədə həlledici rol məzəlumların özü ilə bağlıdır. Başqa sözə, xeyrin şərə qalib gelməsi üçün, insan özündə güc tapmalı, daxili problemlərin – iğdündürəni həll edib, daha son-



öz əksini tapmışdır. Bu dil, “haqq-teala həzərlərinin bize bəxş etdiyi qiymətsiz, ən böyük bir nemətdir. Bele bir dilin ulu və böyük bir qövə veriləcəyinə de şübhə yoxdur”. 12

Şaiq yazardı ki, “her bir qövmə yal-

sibətələ firdovsilərin, hafızlərin, sedilərin və bir çox daha müqtedir şairlərin tutduqları bədielər və hüsüle getirdikləri mükəmməl, fəsili lisanları sayəsində türkələri özlərinə baş eydirməyə müvəffəq oldular. Ve müruri-zaman ilə onların dillərini qövmiyət və hissiyyatlar ilə bərabər alıb da öz başlarına buraxıllar. Bu gün Türküstan türkələrinin fars lisanında söylədiklərini ve rəsmi lisanları fars lisanı olduğunu her kəs bilir zənn edirəm”. 14

O, hesab edirdi ki, bu gün Türk ədəbiyyatının Türk dilindən çox geri olmasına da əsas səbab, bir neçə əsr fars dilinin təsiri altında qalmışımızdır. ‘Buna dəxi bir para tarixi səbəblər olduğu kimi, keçmiş böyük şairlərimizin də qüsurları görünməkdədir. Doğrudur ki, Xaqani və Nizami kimi müqətədir şairlərimiz fars lisanında törətdikləri bədielər şərafı yenə də bizlərə məxsusdur. Lakin tarixi-ədəbiyyatımızın parlaq səhifələrində onların əsərləri heç bir yer tutmayıacaq və nami-mübarəkələri ədəbiyyatımızı zinnətləndirməyəcəyi təsəssüf olunacaq şeylərdir. Ana dilində şeir söyləyən şairlərimizin bir çoxu da bütün-bütün dillimizin ahəngini pozmuşlar. Cəlil və taqlidi olaraq meydana çıxardıqları əsərləri nə adəbiyyatımızda və nə də camaatımızın əhvali-ruhiyyəsində başqalıqlar törətməyə müvəffəq olmuşdur. Odur ki, ədəbiyyatımız irəliləməmiş və haman bir haldə donub qalmışdır’. 15

Onun fikrincə, Osmanlı Türk ədib və şairləri də fars və arəb lisanının şiddətli nüfuzu altına keçdiyindən çox sapmışlar. O yazardı ki, dilin islah olunmasının əleyhinə deyil: ‘Tərəqqi zamanı və yeniləşmə dövrü olduğunu halda biz nə üçün tərəqqiye çalışımayaq? Biz nə üçün gözəl dillimizin islahi və mükəmməliyyəti uğrunda səy və kuşış etməyək? Çalısqaq, dilimizi ən fəsih və ən mükəmməl bir dil dərəcəsinə və qıtbə ediləcək ədəbi dil halına gətirək. Ancaq əndəzəsələ’. 16

1 Yenə orada, s.72

2 Yenə orada, s.337

3 Yenə orada, s.337

4 Yenə orada, s.338

5 Yenə orada, s.339

6 Yenə orada, s.339-340

7 Yenə orada, s.342-344

8 Yenə orada, s.347

9 Yenə orada, s.347

10 Yenə orada, s.138

11 Məmmədov M. Azərbaycan ədəbi tənqid. Müntəxəbat. Baki, ‘Tural’ NPM, 2002, s.286

12 Yenə orada, s.286

13 Yenə orada, s.283-284

14 Yenə orada, s.285

15 Yenə orada, s.290-291

16 Yenə orada, s.292

Abdulla Şaiqin yaradıcılığında Azərbaycançılıq, Turançılıq və İnsanlıq



O, hesab edirdi ki, bu gün Türk ədəbiyyatının Türk dilindən çox geri olmasına da əsas səbab, bir neçə əsr fars dilinin təsiri altında qalmışımızdır. ‘Buna dəxi bir para tarixi səbəblər olduğu kimi, keçmiş böyük şairlərimizin də qüsurları görünməkdədir. Doğrudur ki, Xaqani və Nizami kimi müqətədir şairlərimiz fars lisanında törətdikləri bədielər şərafı yenə də bizlərə məxsusdur. Lakin tarixi-ədəbiyyatımızın parlaq səhifələrində onların əsərləri heç bir yer tutmayıacaq və nami-mübarəkələri ədəbiyyatımızı zinnətləndirməyəcəyi təsəssüf olunacaq şeylərdir. Ana dilində şeir söyləyən şairlərimizin bir çoxu da bütün-bütün dillimizin ahəngini pozmuşlar. Cəlil və taqlidi olaraq meydana çıxardıqları əsərləri nə adəbiyyatımızda və nə də camaatımızın əhvali-ruhiyyəsində başqalıqlar törətməyə müvəffəq olmuşdur. Odur ki, ədəbiyyatımız irəliləməmiş və haman bir haldə donub qalmışdır’. 15

nasıl yaxlaşmaq məsələsidir. Həyati-ictimaiyyətsində inqilab yaratmaq istədiyin xalqın dilinə, adət və ənənəsinə, tarixinə və əhval-ruhiyyəsinə gözələcə aşına olmaqdır. Yalnız bu suretlə müvəffəq olur və yaratmaq istədiyin ələmin əsas qanunlarını pek ehtiyat ilə tədricən qura bilərsən. Yene deyirəm, dilini, əhvali-ruhiyyəsini bilmədiyin xalq içine soxulma. Onların daxili, xarici işlərinə qarışma, zira ki, senin orada çalışmanın indiki zamanda xeyirdən çox ziyan verir. Sonda dəha fəna nəticələr töredə bilər. Oralarda özlərindən sizə həmfikir gəndər yətişdirməyə çalış; çünkü Lalın dilini nə-nəsi bilər”. 6

Deməli, Şaiqin qəhrəmanı artıq göylərdən yere enir və yerdeki reallığın göylərlə müqayisədə fərqli olduğunu görür. Artıq o, göylərdəki deyil, yerdeki həqiqət ələmine yetişmək üçün hər fədakarlığa hazırlıdır. Doğrudur, yene də röyasında xeyali “heq-

ra da şere qarşı mübarizəyə başlayıb onu məğlub etməlidir. Bu isə o demək idi ki, 27 aprel işgalindən sonra Şaiqin insanlıq felsefəsi daha çox “sovət benəmlələçiliyi” ilə uzlaşdırılmağa meyilli olmuşdur.

Şaiqin içtimai-siyasi görüşlərində milli özünüdər, xüsusiətə də türkçülük mühüm yer tutmuşdur. ‘Türkəm özüm, işta dinim islamdır’ 10 deyən, Şaiq hesab edirdi ki, türkçülükün əsas sütunlarından bir Türk dili və Türkəm adəbiyyatıdır. Ona görə, Türk dili iki qismə bölünür. 1) el dili; 2) ədəbiyyat dili: ‘Təbii Allah vergisi olan el dili mələklərdə, ədəbiyət dili mələk asan və olduqca gözəl bir lisandır. Türk dili bütün Asyada ümumi bir dil kimi qəbul edilir. Qonşularımız ermənilər və gürçülerin çoxu bu dil bilir, hətta ermənilər bayramlarında Azərbaycan şəqərləri, nəğmələri oxuyurlar’. 11 Onun fikrincə, el dilimiz el ədəbiyyatında bayatılar, tapmacalar, məsəllər, mahnilər da

niz mükəmməl ədəbi dilə malik olmaq sayəsində yaşaya bilər. Dili mühüm suretdə islah olmuş bir qövmün milliyyətini, qövmiyətini nə zaman və nə də heç bir silah məhv etməyə qadir olmaz! Zira ki, mükəmməl bir zəmanəmizdəki dəhşətli silahların en qüvvətli və ən dəhşətlişidir.

13 O, buna nümunə kimi farsların Türk millətinin dil və ədəbiyyat vasitesilə açıldığı oyuların nümunə getirirdi: ‘Bütün selabət və şücaetlər ilə cəhanda məşhur olan Türküstən türkləri qonşuları olan İran hökuməti ilə uzunuzadı etdikləri müharibələrde əksər qalib gelmişlər və iranlıllara təhsin oxutmuşlardır. Lakin bu gün en rəziləne bir tövrdə farslara məğlub olduqları göz önündədir. Farslar o sağlam türk ünsürləni silah gücü ilə baş eydirmədilər. Ən axırdı təqerrüb mün-

13 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə çap olunur